

# SEVGİNİN ŞİRİNİ, ACISI,

Düşüncənin poetik əks sədəsi Əbülfət Mədətoğlunun poetik kitabları haqqında  
düşüncələr

(Əvvəli ötən sayımızda)

Mətbuatda, xüsusilə, dövriyyədə olan qəzətlərdə işleyən söz-sənət adamları içi mən qarışq bir yerə yiğişsəndə, «ömrümüzü-günümüzü qəzetdə çürüdü», - deyirik. Bu «ömrünü-gününü qəzetdə çürüdən»lərdən biri də şair Əbülfət Mədətoğludur. Amma ömrümüzün-günümüzün mətbuatla bağlı olması, etiraf etməliyik ki, həm də bizi ayaqda saxlayır. Dəyərlə oxucunun nəzərinə çatdırmaq istərdim ki, buradakı «ayaqda» sözü iki tərəfdən özünü təsdiqləyir. Birincisi budur ki, həmişə gərginlik altında olursan, zamanın səsinə əks-səda vermək üçün yazıya hazır, müntəzir olursan. Bu da ister-istəməz düşüncə sistemini həmişə işlek vəziyyətdə saxlayır. Ədəbi-publisistik yazılar, xüsusilə, öne çıxır. Həyatın axarında gedən proseslərə kənardan durub baxmırısan. Özünü daim hadisələrin içində görürsən. İkinci tərəfi də var «ayaqda» olmayıñ. Çox vaxt sözü səni tapan mövzunun poetik qəlibində verməyə imkan olmur, vaxt çatışmazlığının təzyiqi altında vurnuxursan. Və bu da ister-istəməz Tanrıının verdiyi istedadı vaxtin küleyinə verib onun ayaqları altınla qalırsan. Qəzətdə işleyən vaxtını qəzətə üz tutmuş oxucuların ömrüne calamaq nə qədər şərəfdirsə, bir o qədər də artıq sərf olunan enerjidir. Daşınması ağır olan, bəzən çökilməsi mümkünüsən olan yükdür. Uzun illərin təcrübəsinə güvənib deyirəm ki, bu sarıdan Əbülfət sanki mənim əkiz qardaşımındır.

Bütün bunlara baxmayaraq, iki daşın arasında olsa da, sözün könlük qapımızı döyüdüy məqamlarda onun da ovqatını ovutmağa çalışırıq. Və bu sarıdan Əbülfət mən deyərdim ki, daha çox fədakar və da-ha çox həssas və eyni zamanda daha çox dözümlüdür. Çünkü bir-birinin arxasında düzülən kitablar hansı hissələrin, həyəcanlıların, hansı gərginliklərin bahasına başa gəlir - bunu yetərinə anlayıram. «Döymək istədiyim qapılar» (2004) şeirlər kitabı «Vektor» nəşrlər evi çap edib. Kitabın annotasiya əvəzi qeydlərində müəllif məramını belə çatdırır: «Bu kitab dəyərlə oxucularının qapılalarını açmaq üçün ilahidən qəlbime dolan piçılıtlar-dualardı. Həmin dualarımı Sızlərə çatdırmaqdə Böyük-lüyünü və köməyini əsirgəməyen professor Elçin İsgəndərzadəyə təşəkkürümü bildirirəm». Müəllifin təşəkkürünün məhiyyətində açıq görünən, başa düşülən mənəni da gələcəyin insanına çatdırmaq üçün bir az qabarıq vermək istərdim. Yazmaq bir bəla, yazdığını çap etdirmek ondan da betər bəla. Demək, «Döymək istədiyim qapılar» işq üzünə çoxlarına dayaq durmuş elmi və ədəbi mühitdə yaxşı tanınan Elçin İsgəndərzadə çıxmışdı. Əbülfətin bu kitabına toplanmış şeirləri əsas obrazına görə xarakterizə eləməli olsaq, birinci «qan» obrazı öne çıxar. Və elə bu səbəbdən də bu kitabda əsas şeirləri - kitabın özək şeirlərini qanlı lövhələr də adlandırmış olar; Şairin «Cəllad adamlar» adlandırdığı şeirinə ötəri bir seyr bəs edə ki, bu şeirdən şüzlən qanın qırımızığını görəsən. Bir də ki, kim bilmir, cəllad olan yerdə qan da var.

Uzaqdan gələn bir kəsəm  
Yol yorub, üzüb canımı.  
Dillənib bircə söz desəm -  
İçəcək, töküb qanımı -  
Bu yad adamlar...

Şair o mühitdə özünü tənha hiss edir ki, mühiti yaranan adamlar onun ruhuna yad olur. Bu yadlıq özgəlik deyil, yağılıq yadlılığıdır. Şairin istek və arzularının qabağına sədd çəkən adamların qurdugu müqavimət barışdır. Şair beləsinin hüzurunda kimliyini yaxşı bilir. Mənəvi cəhətdən bu yad adamlardan çox üstün və güclüdür. Amma bu fəqir, bu yaziq mənəvi aləm

neyləsin ki, qarşidakı hökmünü mənsəbi ilə, fiziki zoru ilə yeridə bilir. Və belə mühitdə onun dillənib bircə söz deməsi bəs eləyir ki, qanını töküb içsinlər. Şair üç bəndlilik şeirinin ikinci bəndində lap zirvəyə qalxır. Oradan öz evinin içində baxır. Gördükələri bəs eləyir ki, elə öz içindən alış yansın. Müqayisə üçün yaxşı da obraz tapıb. İpəkqurdu obrazı. Onun evinin içini talayanlarla müqayisədə ipəkqurdu nə qədər günahsızdır. Çünkü o təklikdə özünə məxsus olan evin içini talayıb. Amma şairin gördüyü cəllad adamlar şairin də sakını olduğu yurdunu talamaqları bir yana, hələ üstəlik taladıqları yurdun içində qədim dünyyanın adam əti yeyənləri kimi qənimət bildiklərinin üstündə gülüb əylənlərlər də:

Bəxtəvər ipək qurduları  
Ölür evinin içində.  
Çapıb-talayıb yurduları  
Gülür evimin içində -  
Cəllad adamlar...



Zirvədən gördükələri gözlərinə yığıb  
ruhunda, varlığında dərdə, ələmə çevirən  
sənətkar bir çıxış yolu da xatarı. Bu  
zaman sanki ümidizləşir. Dünyanın «yad-  
lar», yabançılar əlində oyuncaq olduğunu  
görüb adamsızlığı, köməksizliyi üzündən  
sanki bütün ətrafinı lənətlə damğalayır:

Düyünə düşüb düyünüm  
Tay nəyə baxıb öyünüm?!  
Arxam yox, köməyim yox -  
Çax-çaxdı, qoymur üyünüm  
Bu yad adamlar...

Əbülfət Mədətoğlunda dövrün üstündə  
yonəlik təcavüzlərinə qarşı dözmü var.  
Əlbəttə, sənətkarın dözmü olmasayı, dövrənin caynaqları arasında çoxdan parça-tikə olardı. Bəzən təbiətin iliq nəfəsinə, gənəşin gülümşər gözlerinə aldənib üzə çıxan çıçəklər elə ilk şaxtadanca qovrulub ütlür. Demək, zerif çıçək təbiətin qəddarlığına davamlı deyil. Ancaq şair ürəyi, şair varlığı üstünə yeriyan ləşkər-leşkər dördlərin, dərdi gətirənlərin öündə mərdənə dayana bilir. Onun «Mənə tuşlanan gülə» şeiri şair iradəsinin gücünə, qüdrətinə həsr olunmuş nəğmədir. Və bu nəğmədə şairin öyüncü də oxucusunda xüsusi bir güvəncə yaradır. Bu mənəvi gücün ölməzliyinə, sarsılmazlığına olan güvəndir:

Mənə tuşlanan gülə  
Qaçmiram ki, qarşından.  
Təkcə nişan al, millə -  
Ürəyimin başından.  
Ömürün özü nişangah -  
Aya, günə, saata.

Hər kəs könlündə bir ah -  
Vida deyir həyata.

Zaman-zaman qorudum  
İnamımı, dinimi.  
Xəyanətə, yalana -  
Öyrətmədim dilimi.

Oxunanda lirik mənin duyğularını gözə Görünməz telegraf telleri ilə oxucunun varlığına ötürən şeirlərin Vaqif Bəhmənli demiş istər-istəməz yaranma anı şeiri doğuran məqamı xatarısan. Bu şair hansı səbəbdən, hansı vaxtda yazılıb. Həyat insanlara hər şey verir. bölgünü isə insanlar özləri aparırlar. Və istər-istəməz «mənim, sənin» bölgüsündə biri daha çox qamarlayır, digori aza sahib olur. İstər-istəməz az və çox arasındaki forq terəflərin münasibətində müəyyən gərginlik yaradır. Bəzən də olur ki, həyat hadisələri o qədər global xarakter alır ki, bu zaman əsas hədəf bütövlükde cəmiyyətin özü olur. İstər-istəməz şair mühitinin övladı olduğu üçün həyat hadisələrindən kənardan qalmır. Onun üçün fərqi yoxdur ki, cəmiyyət onu boğur, ya başqasını. Şair üçün cəmiyyətdə insanın təbiətinə təcavüz edən bütün hadisələr və hadisələri tərədənlər lənətlənməlidir. Təbii ki, istər öz həyatında, istərsə də başqasının həyatında hiss elədiyi, duyuğu ağrilar şairin varlığında filiz marten sobasında əriyib axan kimi qovrular, maye alov kimi onun təbiətindən aşkarla çıxmaga can atır və bu zaman təbii ki, söz yaranır. Əbülfət Mədətoğlunun düşüncəsinə görə (və bütün şairlərin, söz adamlarının təbiətinə görə) o, duyğularına bigane qala bilmir. Bu duyğuları dərдин övladı kimi sev-sevə ancaq min bir zilletlə dünyaya getirir. Əgər Əbülfət Mədətoğlu deyirse ki, «ömrün özü nişangah»dır. O, bizi inandıra bilir. Çünkü onun sözünün rəngləri ilə onun şair varlığını görə bilir. Şair öz sözünə sədaqətə sabitqədəm olursa, sözünü fədakar əsgər kimi döyüş öünü meydana çıxara bilirsə, bu onun söz ləşkərini idarə edə bilmək gücündən xəbər verir. Söz Əbülfət Mədətoğlunun inamıdır, dinidir. Məhiyyətə əqidəsidir. Bu əqidəyə arxa çevirmək ölçüyəcək xəyanət olardı. Bu xəyanət yeddi başlı ejdaha kimi yalana öyrənmiş dildən güc alaraq onun özünü məhv edərdi. Bütün bunların hamısına Əbülfət də şair dözümü var. O, şirinlikdə acını, acılıqda şirinliyi görür. Həyat isə insanın bu acı və şirinlərin arasından gəyərdir. Əbülfət özü yaxşı deyir ki, şirin və acının arasında gəyərmək, bitmək var olmaq deməkdir, əgər birce cimdir qayğını bu cəmiyyət əsirgəməsəydi. Kimsə Əbülfətin poeportretini görmək istəyirse, onun istənilən kitabından təbii instiklə istənilən şeirləndən onun bu portretini görə bilər, şairin özünü tanıya bilər. Çünkü onun poeziyasında portret cizgiləri çox qabarıldır; nəinki zahiri təbii, həm də daxili aləmi bütün aydınlığı ilə göstərə bilir. Əbülfətin şeirlərində zahiri də olsa bir sızılı var. Az qala gözəl görünən kədər var, bu mistik məyusluq deyil. Bu düşüncəni, kədəri, möhnəti, ağrını yaranan tərəflərə diqqəti yönəldən görüntüdür. Başqa sözlə, Əbülfət Mədətoğlu nə qədər kədərdən və dərdən danişsa da, şair qırurunu qədərincə özündə, sözündə qoruya bilir. Bir sözə, Əbülfət Mədətoğlunun böyük davasının fonunda birce cimdir ehtiyaca qayğının nə demək olduğunu başa düşmək olar.

Açılarda şirinlikdə acı var.  
Hər kəsin birce cimdir -  
Qayğı ehtiyacı var.

Mənə tuşlanan gülə  
Mən ki, səndən qaçırıram.  
Öz atəsim qaçıır -  
Özümdən baş aćırıram.

Mənə tuşlanan gülə  
Ürəyimi nişan al.  
Sona çatsın ateşlə -  
Cavabsız neçə sual.

Şeir lirik obrazın əsərin ədəbi qəhrəmanının, lap bir az da dəqiqləşdirək, sənətkarın özünün mənəvi aləmini o qədər əhatəli, bütövlükde təqdim eləyir ki, ayrı-ayrı ifadələri təhlilə çəkməyə dilim gölmir. Sənki düşünürsən ümumi harmoniya, zəngin aləmin, daxili mühitin ahəngdar rənglərinə xələl gələr. Şair sinəsinə tuşlanan güləyə bələdçilik eləyir, «ürəyimi nişan al» - deyir. Və bununla da cavabsız neçə sualın sona çatacağına da təminat verir. Amma bu sona çatan sualların qalmış cavabləri şairin qələbəsində soraq olaraq başımız üzündə dolanır.

Şairin qələm dostu istədi ilə tanınan Zakir Fəxri Əbülfət Mədətoğlunun düşüncələrinə, xüsusilə, Qarabağ düşüncələrinə belə bir ümumiləşdirmə ilə münasibət bildirir: «Kitabını vərəqlədikcə gözlərim öünüə çöllərə səpələnmiş, quru qarğıdan, adı palçıdan özlərinə «ev» tikib yaşayan didərgin insanlar gelir... Çəkənlər bilər bu ağrını... Bu ağrılarda bərabər Qarabağ boyda bütöv bir dərdin çadır-çadır, ürək-ürək, xırda-xırda bölünməyini də istəməzdəm, çox kiçilər onda, ford-ford xırda hissələrə bölünüb əsəb-əsəb xərcənlər Qarabağ...» Zakir Fəxrinin bu düşüncələri istər-istəməz məni Əbülfət Mədətoğlunun də bir şeirinin qapısına apardı: «Bu yol cəhənnəm yoludur». Şeirin acı təəssüratı adəmi varından yox eləyir. Sənki insan bir anın içinde söz meteorunun yanın odlu külçələri altına düşür. Və şair dayandığı yerin monzərəsini elə gördüyü kimi verir:

Onsur da yerim cəhənnəm,  
Burda, ya orda - fərqi nə.  
Çadırda - dərdə çətənəm -  
Heç kim də yanmır dərdimə.

Bu yol cəhənnəm yoludu,  
Canım da oda döyümlü.  
Mən gordan-gora köçürəm -  
Yola salmayın hüzünü.

Yazıçı-publisist Akif Əli Əbülfət Mədətoğlunun ruhunda, varlığında daşıdığı iztirabları onun misralarından duyduğu üçün də yazır: «Onun bu sərt misralarını oxuyan oxucu özünü şairin yerində hiss edərək üzünü İlahiyyə tutub xıtab etməyə bilmir: «İnsana da bu qədər zülm edərlər-mi, İlahi?!» Gör sənətkar içinde nələr çəkir, onu tərpədən nədir, titrədən nə?! Gerçəkdən, bir sirli-sehirlə dünyadır sənətkar ömrü, qəlbə, dünyası... Onu duymaq, anlamaq özü ayrı bir sənətdir...» Akif Əli doğru deyir. Bircə onu əlavə eləmək qalır ki, bu cür münasibəti hər hansı bir oxucu Əbülfət Mədətoğlunun eksər şeirlərində duya bilər, göstərə bilər.

Əbülfət Mədətoğlunun «Döymək istədiyim qapılar» kitabında yuxarıda qeyd etmək istədiyim kimi adəmi varından yox eləyən və təzədən yoxunu qaytarıb vara döndərən şeirlər çoxdur. Və biz də ancaq bir neçəsinə sözümüzən ayna tutduq.

Əbülfət kitab-kitab özünün poetik sarayını qurmaqdə davam edir. Bir vaxt Xalq şairi Bəxtiyar Vahabzadə onun haqqında elə Əbülfətin yanğılarına müqabil bir yanğı ilə möhür vurub: «Əbülfət sözün əsl mənasında şairdi. Dərd yağır, Qarabağ fəryadı hıqırır misralarından. Onu oxuya varımdan yox oluram, tüstüm təpəmdən çıxır, köz-köz olur ürəyim. Bax, budur sənətin qüdrəti». Ustadımız doğru deyir. Əsl sənət qızıl külçəsidir, buz deyil ki, günəşdə əriyə. Qum deyil ki, küləkdə sovrula. Sözün yiyoysi var, sahibi var. Sözü duyan, sözü bilən onun sahibidir.

(Davamı var)